

IMMUNITETİ ARTIRAN VİTAMİN VƏ MİNERALLARLA ZƏNGİN QİDALARIN İSTEHLAKI



VİTAMİNLƏR VƏ MİNERALLAR

bədənin düzgün işləməsi və sağlam qalması üçün az miqdarda ehtiyac duyduğu qida maddələridir. Sağlamlığın qorunmağında çox vacib rol oynayan vitaminlərdən alınan qida maddələri bədənimizə aşağıdakı əsas funksiyaları yerinə yetirməyə kömək edir.

QIDA RASİONUNDA ÜSTÜNLÜK VERİLMƏLİ QİDALAR:

C VİTAMİNİ

Portağal, naringi, limon, ananas, itburnu, cəfəri, bibər, noxud, pomidor, qaraçat, kivi, çiylək, brokkoli, gül kələmi

B₉

FOL TURŞUSU

lobya, noxud, tərəvəzlər, sitrus meyvələri (portağal, naringi, limon, qreypfrut) və onların şirələri

B₆

B₆ VİTAMİNİ

qızıl balıq, mal və toyuq əti, loba, noxud, gərzaklı meyvələr (qoz, findiq, şabalıd, badam, püstə və s.), banan

MİS

qaraçayır, dəniz məhsulları, kartof, quru meyvələr, qoz-findiq

Zn

mal və quzu əti, qoz-findiq, paxlalılar (noxud, loba, merci və s.), kük, kartof

Fe

DƏMİR

quş və mal əti, qaraciyər, dəniz məhsulları, yumurta sarısı, quru ərik və kişmiş, ispanaq, cəfəri

B₁₂

B₁₂ VİTAMİNİ

mal əti, tuna balığı, qızıl və ala balıq, qaraciyər, süd, yumurta

Cu

MİS

qaraçayır, dəniz məhsulları, kartof, quru meyvələr, qoz-findiq

E

E VİTAMİNİ

günəbaxan tumu və yağı, qarğidalı yağı, soya yağı, ispanaq, brokkoli, badam, fistiq



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NАЗИЛҮИ

unicef

hər bir uşaq üçün



Dərinin, sümüklərin və əzələlərin saxlanması



İmmun sistemin (bədənin müqavimət funksiyası) möhkəmləndirilməsi



Üz, dırnaq və saçın qorunması



Ürək-damar və xərçəng xəstəliyinə yoluxma riskinin azalması



Hüceyrələrin, toxumaların və orqanların saxlanması və bərpası



Qidanın enerjiyə çevrilməsi

MÜTƏXƏSSİSLƏR BU CÜR QIDA

MƏHSULLARININ GÜNDƏLİK RASİONDA
MÖVCUD OLMASINI TÖVSIYƏ EDİRLƏR



- Mövsümi meyvələr (1 boşqab, günün birinci yarısında)



- Qarışiq tərəvəzlər (1-2 boşqab)



- Yumurta (1-2 ədəd)



- Paxlalılar (1 stəkan)



- Çərəzlər və toxumlar (1-2 ovuc)



- Süd məhsulları (1-2 stəkan)

Bu qidaları balanslaşdırılmış rasiona (müəyyən müddət üçün təyin olunmuş qida norması və onun tərkibi) əlavə etməklə, sağlamlığı qorumaq, xüsusən də xroniki xəstəliklərin qarşısını almaq olar.